



SƏNAYELƏŞDİRMƏ, İNNOVASIYA VƏ İNFRASTRUKTUR: Bu nə üçün vacibdir?

Məqsəd nədən ibarətdir?

Dayanıqlı, hamını əhatə edən sənayeləşdirmə, innovasiya və infrastruktur yaratmaq.

Bu nə üçün vacibdir?

İqtisadi artım, sosial inkişaf və iqlim müdafiəsi üçün atılan addımlar infraqurkura, dayanıqlı sənayenin inkişafına və texniki tərəqqiyə qoyulan sərmayədən asılıdır.

Sürətlə dəyişən qlobal iqtisadi landşaftı və qeyri-bərabərliyin artmasını nəzərə alaraq inkişaf ilk növbədə hamı üçün bərabər imkanlar yaradan, innovasiya və dayanıqlı infraqurkura əsaslanan sənayeləşdirməni özündə cəmləşdirməlidir.

9 SƏNAYELƏŞDİRMƏ, İNNOVASIYA VƏ İNFRASTRUKTUR



Sənayeləşdirmə
çoxlu sayda iş yeri
yaradır ki, bu da
cəmiyyətin
həyatına müsbət
təsir göstərir. Emal
sənayesindəki hər
iş yeri digər
sektorlarda 2, 2
yeni iş yeri yaradır.

Çətinlik nədən ibarətdir?

Bir çox inkişafda olan ölkələrdə hələ də yollar, informasiya-kommunikasiya texnologiyaları, sanitariya, elektrik enerjisi və su təchizatı kimi təməl infrastruktur yoxdur.

Təxminən 1 – 1.15 milyard insan etibarlı telefon xidmətinə çıxışdan məhrumdur. Dünyada 2.5 milyard insanın sanitariya xidmətinə və 800 milyon insanın su resurslarına çıxışı yoxdur. İnkişafda olan ölkələrdə yalnız 30% kənd təsərrüfatı məhsulları sənaye emalına məruz qalır.

Bu məqsəd mənim üçün niyə vacibdir?

O, bizim həyati tələbatlarımızla birbaşa əlaqəlidir.

Sənayeləşdirmənin müxtəlif növlərinin artımı əksəriyyətimiz üçün həyat səviyyəsinin yüksəlməsi deməkdir.

Eyni zamanda sənaye dayanıqlı inkişaf edərsə, bu, ətraf mühitə də öz müsbət təsirini göstərər. İqlim dəyişikliyi isə hər birimizə toxunur.

Fəaliyyətsiz qalmağın nəticəsi nədir?

Onun qiyməti çox yüksəkdir. Yoxsulluğun aradan qaldırılması müşkül məsələ olar. Çünki yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafın təşviqində sənaye əsas rol oynayır.

Bundan əlavə infrastrukturun yaxşılaşdırılması üçün tədbir görməmək və texnoloji innovasiyaları dəstəkləməmək səhiyyənin aşağı səviyyəsinə, qeyri-qənaətbəxş sanitariya xidmətinə və təhsilə çıxışın məhdudluğuna səbəb olur.

Biz nə edə bilərik?

Layihələrin və təşkilatların təşəbbüslərinin dayanıqlı idarə olunması üçün standartlar müəyyən edib, normativ aktların qəbul edilməsinə dəstək ola bilərik.

İnkişafda olan ölkələrdə dayanıqlı artıma dəstək olmaq üçün QHT və dövlət sektoru ilə əməkdaşlıq edə bilərik.

Sənayenin həyatımıza və rifahımıza təsiri haqqında düşünə, sosial mediadan istifadə edərək dayanıqlı inkişafın prioritet sahələrinin işlənilməsinə və həyata keçirilməsinə cavabdeh şəxslərə müraciət edə bilərik.

Dayanıqlı inkişaf üzrə məqsəd 9 haqqında daha ətraflı məlumat üçün:

<http://www.un.org/sustainabledevelopment>



DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ

DÜNYAMIZI DƏYİŞMƏK ÜÇÜN 17 MƏQSƏD